

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

("Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN 29 yanvar 2015-ci il tarixli 17 №-li QƏRARından, eləcə də 21 dekabr 2017-ci il tarixli 574 №-li QƏRARından irəli gələn dəyişikliklər daxil olmaqla)

Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri (Çıxarışlar)

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri (Çıxarışlar)

Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli 5 nömrəli Qərarı ilə edilən dəyişikliklər daxil olmaqla

Qrup 24. Tütün və tütünün sənaye əvəzediciləri

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları	mal mövqələrinin adları	əlavə ölçü vahidi	tarif dərəcəsi (gömrük dəyərində %-lə və ya ölçü vahidinə görə abş dol. ilə)
qrup 24	tütün və tütünün sənaye əvəzediciləri		
2401	-tütün xammalı; tütün tullantıları:		gömrük dəyərində %-lə
2401 10	-orta damarcığı çıxarılmayan tütün:		

	-istidə qurudulan virciniya tipli və kölgədə qurudulan açıq rəngli berley tipli (hibridlər daxil olmaqla); kölgədə qurudulan açıq rəngli merilend tipli və odla qurudulmuş tütün:		
2401 10 100 0	-istidə qurudulan virciniyatipli	—	15
2401 10 200 0	-kölgədə qurudulan açıq rəngli berley tipli (berleyhibridləri daxil olmaqla)	—	15
2401 10 300 0	-kölgədə qurudulan açıq rəngli merilend sortu	—	15
	-odla qurudulan tütün:		
2401 10 410 0	-kentukki tipli	—	15
2401 10 490 0	-digəri	—	15
	-digəri:		
2401 10 500 0	-kölgədə qurudulan açıq rəngli tütün	—	15
2401 10 600 0	-gündə qurudulan oriental tipli tütün	—	15
2401 10 700 0	-kölgədə qurudulan tünd rəngli tütün	—	15
2401 10 800 0	-isti ilə qurudulan tütün	—	15
2401 10 900 0	-digər tütün	—	15
2401 20	-orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün:		
	-isti ilə qurudulan virciniya tipli və kölgədə qurudulan açıq rəngli berley tipli (hibridlər daxil olmaqla); kölgədə qurudulan açıq rəngli merilend tipli və odla qurudulan tütün:		
2401 20 100 0	-isti ilə qurudulan virciniya tipli	—	15

2401 20 200 0	-kölgədə qurudulan açıq rəngli berley tipli (berley hibridləri daxil olmaqla)	—	15
2401 20 300 0	-kölgədə qurudulan açıq rəngli merilend tipli	—	15
	-odla qurudulan tütün:		
2401 20 410 0	-kentukki tipli	—	15
2401 20 490 0	-digəri	—	15
	-digəri:		
2401 20 500 0	-kölgədə qurudulan açıq rəngli tütün	—	15
2401 20 600 0	-gündə qurudulan oriental tipli tütün	—	15
2401 20 700 0	-kölgədə qurudulan tutqun rəngli tütün	—	15
2401 20 800 0	-isti ilə qurudulan tütün	—	15
2401 20 900 0	-digəri	—	15
2401 30 000 0	-tütün tullantıları	—	15
2402	- siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri		
2402 10 000 2	tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar	1 əd	1 manat
2402 10 000 9	tərkibində tütün olan siqarillalar	1000 ədəd	20 manat
2402 20	tərkibində tütün olan siqaretlər	1000 əd	28 manat
2402 20 100 0	-tərkibində mixək olanlar	1000 əd	1000 əd.0,5 abş dol.
2402 20 900 0	-digərləri	1000 əd	1000 əd.0,5 abş dol.
2402 90 000 2	tərkibində tütün əvəzləyicisi olan siqarlar	1 əd	1 manat

2402 90 000 3	tərkibində tütün əvəzləyicisi olan siqarillalar	1000 əd	20 manat
2402 90 000 9	tərkibində tütün əvəzləyicisi olan siqaretlər	1000 əd	28 manat
2402 99 900 1	elektron siqaretlər üçün maye	1 litr	20 manat
2403	-digər sənayedə emal olunmuş tütün və tütünün sənaye əvəzediciləri; "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün; tütün ekstraktları və essensiyaları:		
2403 10	-çəkməli tütün, tərkibində hər hansı nisbədə tütün əvəzediciləri olan və ya olmayan:		
2403 10 100 0	-netto çəkisi 500 q-dan çox olmayan ilkin bağlamalarda	—	1 kq 1 abş dol.
2403 10 900 0	-digəri	—	1 kq 1 abş dol.
	-digəri:		
2403 91 000 0	-"homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün	—	1 kq 1 abş dol.
2403 99	-digəri:		
2403 99 100 0	-çeynənən və ya buruna çəkilən tütün	—	1 kq 1 abş dol.
2403 99 900 0	-digəri	—	1 kq 1 abş dol.